

Müsəlman dövlətlərinin qorumaq missiyası

Sülliün, əmin-amanlığın təmin olunması, xalqların bir-biri ilə dostluq şəraitində yaşaması, müharibələrsiz, terrorsuz bir dünyannı qurulması bütüñünlükün qarşısında dayanan ən vacib məsələdir. Bu baxımdan, xalqının, dövlətinin rifahına çalışan və buna böyük önəm verən dövlətlər bir-biri ilə əməkdaşlıq əlaqələri qurur, dostluq münasibətləri saxlayırlar. Eyni soykökə, dina, dila mənsub olan, dar giyində bir-birinə arxa-dayaq duran islam ölkələri müxtəlif təşkilatlar, qurumlar daxilində bir araya gələrək ümumi problemlərin həllinə yönəlmış siyaset yürüdürlər, sarsılmaz birlilik nümayiş etdirirlər.

İslam ölkələrinin ilk beynəlxalq qurumu olan İslam Konfransı Təşkilati 1969-cu ilin sentyabr ayında Mərakeşdə müsəlman ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında yaradılmışdır. Beynəlxalq dövlətlərarası təşkilat tezliklə dünyada gedən siyasi proseslərə təsir göstərməye başlamış, 1972-ci ilin fevralında xarici işlər nazirlərinin 3-cü iclasında təşkilatın Nizamnaməsi qəbul edilmişdi. Sülh, mərhəmət, dözümlülük, bərabərlik, ədalət və insan ləyaqəti kimi yüksək İslam dəyərlərini qorumaq və təşviq etmək, üzv dövlətlər arasında qardaşlıq və həmrəyliyi genişləndirmək və möhkəmləndirmək təşkilatın əsas prinsipləridir. Bununla bərabər, 50-dən çox türk dövlətini özündə birləşdirən təşkilat dini, tarixi, siyasi, mənəvi dəyərlərə bağlı olan müsəlman xalqlarının firavanlığını və inkişafını artırmaq, onların mənafeyi və məraqları namına islam həmrəyliyini möhkəmləndirmək, müsəlman dövlətlərinin səylərini birləşdirmək, dəyərlərini qorumaq missiyasını həyata keçirir.

Müstəqilliyyini bərpa etdikdən sonra dünya ölkəleri ilə sülh və dostluq şəraitində əməkdaşlığı böyük önəm verən, bölgədə və dünyada etibarlı tərəfdəş olan, dinamik inkişaf edən Azərbaycan keçmiş sovet respublikaları arasında İslam Konfransı Təşkilatına üzvlük barədə müraciət edən ilk ölkə olmuş və 1991-ci il dekabr ayının 9-da təşkilata üzv seçilmişdir. Bununla da İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər sahələrdəki əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Konfransı Təşkilatının üzvü kimi haqq səsinin dünya ictimaiyyətinə çatdırıa bilmişdi. Belə ki, Ermenistanın Azərbaycanın təcavüz faktını tanıyan ilk beynəlxalq qurum olaraq təşkilatın zirvə görüşlərində daim keçmiş Dağlıq Qarabağ problemi diqqət mərkəzinə saxlanılmış və bu barədə beynəlxalq hüquq normallarına əməl olunmasının tələb edən bir sıra bəyanatlar qəbul edilmişdir.

1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədine "Ermenistan-Azərbaycan münaqişəsinə dair" müvafiq maddə salınmışdır. İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kərəçidə keçirilmiş XXI konfransında "Ermenistan və Azərbaycan arasında münaqişə" adlı qətnamə qəbul edilmişdir.

1994-cü ildə təşkilata üzv ölkələrin Kasablankada keçirilən VII Zirvə görüşündə qəbul edilen qətnamədə Ermenistanın təcavüzü nəticəsində bir milyon vətəndaşı öz torpaqların-

dan didərgin düşən Azərbaycana iqtisadi və humanitar yardım göstəriləməsi, BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi və Azərbaycanın ərazi bütövlüyünü pozmuş Ermenistanın zəbt etdiyi torpaqlardan çıxarılması tələbi öz əksini tapmışdı. Bu qətnamə 1996-ci ildə Çakarta şəhərində keçirilən konfransda "Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlandırılmışdır. Qeyd edək ki, İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda, 2000-ci ildə Dohada, 2003-cü ildə Butracayada keçirilmiş VIII, IX və X Zirvə görüşlərində və 2008-ci ildə Dakardada keçirilmiş Zirvə görüşündə qəbul edilmiş qətnamələr də "Ermənistanın Azərbaycana qarşı təcavüzü" adlandırılmışdır.

İslam Konfransı Təşkilatının keçirdiyi bütün konfranslarda, zirvə görüşlərində təşkilata üzv olan ölkələr tərəfindən yekdilliklə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin Ermenistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsi tələb edilmiş, problemlə bağlı İKT-yə üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumatlar verilmişdir.

Azərbaycan İslam Konfransı Təşkilatının üzvlüyüne qəbul olunduğu vaxtdan etibarən ICESCO, İslam İnkışaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. qurumlarla six əməkdaşlıq edir. Heydər Əliyev Fonduun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-ci ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi islam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın mühüm rolunun bariz nümunəsidir.

İKT Xarici İşlər Nazirləri Şurasının 2009-cu ilin mayında Dəməşqdə keçirilmiş 36-ci konfransında qəbul edilmiş yekun qətnamədə üzv ölkələrin xarici işlər nazirləri İslam Əməkdaşlığı Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalaraراسı dialoq məsələləri üzrə baş əlaqələndircisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocaliya ədalət!" kampaniyasını dəstəkləmiş və üzv dövlətləri bu kampaniyada fəal iştirak etməyə çağırılmışlar. 2011-ci ildə isə İQT-e üzv ölkələrin Parlamentlər İttifaqı "Xocaliya ədalət!" beynəlxalq kampaniyasını dəstəkləyən qətnamə qəbul etmişdir. İslam İnkışaf Bankı keçmiş Qarabağ münaqişəsinə görə qaçqın və məcburi köçkünlər döşməş azərbaycanlılara maliyyə və humanitar yardımalar göstərmişdir. Bu gün də Azərbaycan İIB ilə kənd təsərrüfatı, infrastruktur, neft və qaz, su təchizatı, sənaye və müxtəlif sosial sahələr üzrə

**9 dekabr 1991-ci ildə
Azərbaycan İslam Konfransı
Təşkilatına üzv qəbul edilmişdir**

layihələrin maliyyələşdirilməsi istiqamətində əməkdaşlığını davam etdirir.

Qeyd edək ki, 2011-ci ilin iyun ayında İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin Qazaxistanın paytaxtı Astanada keçirilmiş 38-ci sessiyasında Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilmişdir.

2013-cü ilin fevral ayında İƏT-in Qahire şəhərində keçirilmiş Zirvə toplantısında qəbul edilmiş yekun kommunikenin 117-ci bəndində "Xocaliya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək əks olunmuş və 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədi-

konfransların keçirilməsində təşəbbüskarlıq göstərən, eyni zamanda iştirak edən ölkəmiz həm də bu tədbirlərə evsahibliyi də etmişdir. Belə ki, 2013-cü ildə Bakıda keçirilmiş İƏT-e üzv ölkələrin əmək nazirlərinin konfransı, 2014-cü ildə "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans, "Bakı İslam dünyasının paytaxtı - 2009" layihəsi çərçivəsində Azərbaycanda və xarici ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir.

2016-ci ilin aprel ayında "Ədalet və sülh naminə birlik və həmrəylik" şəhərində İstanbul şəhərində keçirilmiş 13-cü İslam Zirvə Görüşünün yekun kommunikesinə "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzüne dair İƏT Temas Grupu"nun yaradılması haqqında bənd salınmışdır ki, bu da bir çox dövlətlərin diqqətinin keçmiş Qarabağ münaqişəsinə yönəldilməsi baxımından əhəmiyyətli olmuşdur. 2017-ci ilin respublikamızda "İslam Həmrəyliyi İli" elan edilməsi və həmin ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizin islam ölkələrinin birliyinə böyük töhfəsi olmuşdur.

2018-ci ildə qədim Naxçıvan şəhərinin ICESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan edilməsi, həmçinin həmin ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasının keçirilməsi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında yüksək nüfuz sahib olmasına təsdiqidir.

Ermənistan-Azərbaycan münaqişəsində hər zaman Azərbaycanın mənafeyinin müdafiəsində dayanan İƏT İkinci Qarabağ mühabibəsindən bir müddət əvvəl - 2020-ci ilin iyul ayında "İƏT Baş katibliyi Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu pisləyir", Vətən mühabibəsinin ilk günlərində, sentyabrın 28-də isə "İslam Əməkdaşlığı Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir" başlıqlı bəyanatlarla çıxış etmişdir. İkinci Qarabağ mühabibəsinin gedişində Azərbaycanla birlilik nümayiş etdirən təşkilat üzvləri Ermənistanın işgalçılıq siyasetini dayandırmağa çağırışlar etmiş, Azərbaycanın haqlı mübarizəsində qələbəsini böyük sevincə qarşılamaşlar.

Bu il may ayının 19-da Şuşa şəhərində keçirilən "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda iki günlük beynəlxalq konfrans ölkəmizin bu təşkilatla əlaqələrinin gündən-günə inkişaf etdiyini bir dəha təsdiq edir.

**Mehparə ƏLİYEVƏ,
"Respublika".**



lən qətləm faciəsi "soyqırımı aktı" və "insanlığa qarşı törədilmiş cinayət" kimi tanınmışdır.

İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasetinin prioritetlərindən birini müsəlman ölkələri ilə həm ikitərəflə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq təşkil edir. Bu baxımdan, İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirən müstəqil dövlətimiz islam həmrəyliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. İƏT-lə əməkdaşlıq çərçivəsində üzv ölkələr 1991-ci ildən təşkilata qoşulan ölkəmizə ister 30 illik işğal, ister 44 günlük Vətən mühabibəsi, isterse də postmühabibə dövründə mənəvi dəstək göstərmiş, Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş, ermənilərin xalqımızın tarixi, mədəni abidələrini, o cümlədən islam aləminin müqəddəs inanc yeri olan məscidlərimizi təhqir etməsi faktlarının bütün dünyaya yayılmasında fəal iş aparmışlar.

Bu gün müstəqil dövlətimiz islam birliliyi, müsəlman ölkələrinin qardaşlığı, yaxın dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində uğurlu məqsədyönlü siyaset həyata keçirir. Bu mənada İƏT-in fəal üzvlərindən biri olaraq bir çox